



№ 276 (9731) 14 dekabr 2024-cü il ŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



**Azərbaycan yeni ili sosial-iqtisadi sahələrdə qazandığı uğurlarla qarşılıyor**

Prezident İlham Əliyevin rohbərliyi ilə bu il də qurub-yaratmaqdə davam etdi. Şəhər və kəndlərimizin hər birində sosial-iqtisadi hayatın bütün sahələrində tərəkkən yəniliklər baş verdi. O cümlədən Qaraçabağda və Şərqi Zəngozurdakı bərpa-quruculuq işləri geniş vüsər aldı. Şuşada səutmizləyici qurğular kompleksi, Zəngilanda "Ağalı hotel"ı, Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunnel, Cəbrayılda "Xudafərin" və "Qız qalası" hidroqovşağıları və s. istifadəyə verildi. İşgaldən azad edilmiş ərazilərimizin işi daha da artı. Laçın rayonun-

da "Zabux" "Qaraqışlaq", Zəngilanda "Zəngilan", "Sayıflı" su-elektrik stansiyaları işə salındı.

İqtisadi coğrafiyamız digər yaşayış məntəqələrində tikilən yeni obyektlərlə də zənginləşdi. Paytaxtımızda Dövlət Sərhəd Xidmətinin herbi hospital kompleksi, "Crescent Mall" ticarət mərkəzi, Gəncədə idman Sarayı, Abşeronda Palçıq Vulkanları Turizm Kompleksi, Lənkəranda regional "ASAN xidmət" mərkəzi, Qəbələdə rayon mərkəzi xəstəxanasının binası, ümumiyyətə, ölkədə onlara digər sosial-iqtisadi obyektlər fealiyyətə başladı.

Dövlət Statistika Komitəsinin ötən 11 ayın göstəricilərinə aid açıqladığı rəqəmlər ilin hər sahədə uğurla yekunlaşacağından xəbər verir. Elə əsas kapitala yönəldilmiş vəsaiti misal götürək: yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910,3 milyon manat investisiya yönəldilib. İstifadə edilmiş investisiyanın 51,2 faizi möhsul istehsalına, 35,3 faizi xidmət sahələrinə, 13,5 faizi yaşayış evlərinin tikintisine sərf olunub.

Ölkenin sosial-iqtisadi inkişafının əsas göstəricisi olan ümumi daxili möhsul (ÜDM) istehsalı keçən ilin eyni dövründə nisbətən 4,1 faiz artıb. Belə ki, 11 ayda

113 milyard 282,4 milyon manatlıq ÜDM istehsal olunub. Neft-qaz sektorunda olavaş dəyər 0,4, qeyri-neft-qaz sektorunda 6,4 faiz artıb. ÜDM istehsalının 37,1 faizi sonnaya, 10 faizi ticarət, nəqliyyat vəsaitlərinin tomiiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizindən kond təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai işçə, 1,8 faizi informasiya və rabito sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb. Möhsul və idxlə xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.

► 10

## Suriyadakı hadisələrdən yaranan erməni məyusluğu

Önən il baş nazır Paşinyanın Suriyanın Müstəqillik Günü münasibətilə Başor Əsədə təbrik məktubu üvənlanmış, xeyli yaltaglanmışdır. Özüni ərişə kəsə bilməyi bacarmayan Paşinyan Suriya üçün umac overdi. Ermenistan silahlı qüvvələrinin bir qrup zabit və əsgərləri bu ölkənin ordusundan yanındaydı. Bu addımı ilə rosmi İrəvan guya Suriyaya dəstək göstərdiyini nümayiş etdirdi. Amma ermənlər burada da öz xisətlərini göstərdilər. Suriyada döyüşlər başlayan kimi erməni zabit və əsgərlər voziyətin gərginləşdirməyi görüb Başor Əsəd rejimini heç bir dəstək-fidan vermedən tələm-tələslik qəqəb Ermenistana göldürlər. Bir dənə dünən onların yaramaz sıfırlarını gördü.

Suriyada son günler baş vermiş hadisələrin gedisi dünyada bir çox reallığı dəyişdi və dəyişməkdən də davam edəcək. Uzun illər Suriyaya rohbərlik etmiş Başor Əsədin devrilməsi Yaxın və Orta Şərqdə Ermenistana çox ağır zərər vurdu. Yaxın tarixdən məlumdur ki, Ermenistana Başor Əsədi six tellər bağlayırdı. Qısa müddət ərzində rejimin çökəmisi artıq bu telləri kəsib doğradı. Başor Əsədə Ermenistani hər şəyənən avval Suriyadakı erməni cəmiyyətlərinin, açıq və ya gizli faaliyyət göstərən terror teşkilatlarının mövcudluğunu birləşdirirdi. Bütün dünyaya məlumdur ki, Suriya erməni silahlı



## Avropa "qurbanlar verməyə" hazır olmalıdır

NATO-nun baş katibinin müdafiə xərclərini artırmaqla bağlı çağrıları maraq doğurub

Niderlandın keçmiş baş naziri alyansi müharibə zəhniyyətinə keçməyə, yeni müdafiə istehsalı və müdafiə xərclərini artırmağa çağırıb. O xəbərdarlıq edib ki, NATO mütəxəfiqlərinin əksəriyyətinin müdafiəyə xərclədiyi ÜDM-in 2 faizi uzunmüddətli perspektivdə potensial düşmənlərin qarsısını almaq üçün kifayət etmir: "2 faizi sadiq qalsaq, bəli, indi təhlükəsiz, amma dörd-bəs iləndən sonra biz artıq təhlükəsiz olmaya bilerik və gökkindirmə güclümüz Rusiyada və dönyanın digər yerlərindən verən hər şəxsin özümüzi qorumaq üçün çox zəifləyə bilər".

NATO-nun baş katibi etiraf edib ki, mütəxəfiqlər üçün dörtlətliklə olmasa da, bu, tam sürətə transatlantik aliansa doğru irəliləyişir. Biz müharibə vəziyyətində deyilik, lakin səlahiyyətində deyilik.

► 12

## Bölgədə savaşa çalışanlar Ermənistani məhvə sürükləyirlər

Təkcə 2024-cü ilin ötən dövründə nəzər salıqda Ermenistan ilə Azərbaycan arasında normallaşdırılmış istiqamətində xeyli müsbət irəliləyişlərə nail olduğunu göyrük. Bunnadan on başlıcası iki ölkə rəsmilərinin bir neçə dəfə kənar vəsitiçilərə ehtiyac gərəkən dialoglar həyata keçiriləridir. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya işlərimə start verilib. Qazaxın dörd kəndi azad edilib. 17 maddə və preambuladan ibarət sələ müqaviləsi layihəsinin artıq 15 maddəsi razılıqla təsdiq edilib.

Təbii ki, hadisələrin bu tendensiya ilə getməsi Avropa İttifaqı (AI) və Fransanı qəne etmir. Buna görə də onlar Vətən müharibəsindən

dördələr sonra bölgəyə sənədli şəkildə pörcülmək üçün müxtəlif mənşət planları hazırlanırlar. Al-nin dərnəqarşası mənşəti məsahidə missiyası da bu planların tərkib hissəsidir. 2022-ci ilin dekabrından, əslində, qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırlıda da varlığını sürdürüb. Qazaxın dörd kəndi azad edilib. 17 maddə və preambuladan ibarət sələ müqaviləsi layihəsinin artıq 15 maddəsi razılıqla təsdiq edilib.

Fəaliyyət müddətinin başa çatmasına az qalsa da, mərəqli torəflər sözügedən missiyamın müddətinin uzadılması istiqamətində aktiv müzakirələr aparırlar.

► 9





## Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb



Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevannı rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İki-toraflı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının hayata keçiriləcəyini, incəsonet nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimat üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya sefər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək seviyədə toxşılıqlı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi görüşünü xatirladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görə toxşkührünə bildirib, ölkəmizdən gözəl təssiratlarla ayrıldığını deyib.



Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fonduñun destəyi ilə Ruanda-ha yəhətə keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə toxşkührə edib. Bu günlərdə Ruandada Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasının keçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalq layihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına, xüsusilə "Formula-1" yarışına uğurla evsahibliyi etdiyini vurğulayıb. Gələcəkdə "Formula-1" yarışının Ruandada da keçiriləcəyinə ümidivar olduğunu deyən Prezident Pol Kaqame bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyük ömür verdirdi.

Görüşdə Ruanda Respublikasının Prezidentinə Heydər Əliyev Fonduñun Azərbaycanın tərəfindən təhsil və mədəniyyət sahələrindəki layihələrinin keçirilməsi və təqdimatı növüdən təsdiq edilib.



## Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyeva Ruanda səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva Ruanda kütüvə qətləmənin qurbanlarının xatirəsini ehtiram olaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sonədlər və materiallar ilə tanış olub.

Bildirilib ki, 2004-cü ildə fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzələşdikləri soyqırmanın qurbanlarının xatirəsini yaşatmaq, dehşətli realillərlə işidə salmaq və faciənin tanidlılması istiqamətində böyük rol oynayır.

Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyevannı toxşkührə ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində 1992-ci ildə Xocalıda törədilən faciənin dünyada tanidlılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Soyqırımı kimi cinayətlərin dünyada təkrarlanmaması üçün törədilən faciələrin beynəlxalq miqyasda tanidlmasına, ədalətin bərqrar olmasına vacibliyi qeyd edilib.





## NATO Müdafiə Kollecinin "Ali kurs" heyəti Azərbaycanda səfərdə olub



NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərliyi etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sənədli Əraşdırmaçı soñarı" çərçivəsində ADA Universitetində "Bakı Beynəlxalq Deniz Ticarət Limanı" QSC-də olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a verilən məlumatata görə, ADA Universitetində keçirilən tədbiri giriş nitqi ilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayıllı zərər açıb.

Sonra faxri qonaq qışmində dövət olunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyaset mösələsinin müdürü Hikmet Hacıyev qonaqları ölkəmizdən görməkən məmənluğunu bildirib. O, "Azərbaycanın xarici siyaseti", "Regional Təhlükəsizlik və yeni çağırışlar" mövzularında çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin roisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Ceferova

"Azərbaycanın enerji strategiyası" mövzusunda təqdimatında ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi lajihələr barədə qonaqları məlumatlandırb.

Tədbirdə həmçinin Slovakiyanın Azərbaycandakı soñarı Milan Layçak, Latviyanın ölkəmizdəki soñarı Edgars Skuja, Müdafia Nazirliyinin nümayəndələri iştirak ediblər.

Daha sonra NATO nümayəndəsi Heyeti "Bakı Beynəlxalq Deniz Ticarət Limanı" QSC-ni ziyarat edib.

Yazılım zamanı keçirilən görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri, strateji əhəmiyyəti, bəyənləşənələr və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilib. Həmçinin limanın yüksəkşəhərimələri, logistik xidmətlər, ətraf mühitin qorunması və rəqəmsal transformasiya sahələrində uğurları haqqında danışılıb.

Ərazidəki müasir infrastruktur və obyektlər ilə tanış olan qonaqlar limanın inkişafı və perspektivləri barədə məlumatlardan məmənluqlarını ifadə ediblər.

Ziyarət zamanı keçirilən görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri, strateji əhəmiyyəti, bəyənləşənələr və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilib. Həmçinin limanın yüksəkşəhərimələri, logistik xidmətlər, ətraf mühitin qorunması və rəqəmsal transformasiya sahələrində uğurları haqqında danışılıb.

Ərazidəki müasir infrastruktur və obyektlər ilə tanış olan qonaqlar limanın inkişafı və perspektivləri barədə məlumatlardan məmənluqlarını ifadə ediblər.

Daha sonra NATO nümayəndəsi Heyeti "Bakı Beynəlxalq Deniz Ticarət Limanı" QSC-ni ziyarat edib.

## Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə naziri Fərid Əhmədov dekabrın 13-də Kürdəmir şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a verilən məlumatata görə, qəbuldan əvvəl Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarat edib və önləndən gül dəstəsi qoyub.

Qobulda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sahələrinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə



arşadırma tölöb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin teleblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyiyotu

struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq təşəvvüflər verilib. Qeyd edək ki, görüş mərakezi icra hakimiyyəti orqan-

larının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qobulu cədvəlinə osasın həyata keçirilib.

## DGK sədri Salyanda vətəndaşlarla görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şəhərin Bağırov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Bilişvar və Nefçala rayonlarından olan vətəndaşlarla görüşüb.

DGK-dan AZERTAC-a bildirilib ki, komitə sədri görüşdən əvvəl Salyan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək ölübüne gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı



ile keçirilən qəbulda Salyan, Bilişvar və Nefçala rayon sahələrinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri osasın işə qəbul, id-xal-ixrac əməliyyatları və di-

gər görəmək məsələləri ilə bağlı olub. Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətən dinlənilib və qaldırılan məsələlərin bir qismi yerində

## Hikmət HACIYEV: "Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır"



"Qərb və Ermenistan mətbuatı tərəfindən, xüsusi İkinci Qarabağ mühərbiyi, antiterror əməliyyatları, eləcə də COP29 ilə bağlı yaranan saxta xəbərlər ölkəmizə qarşı müvətəməd olaraq tətbiq edilən dezinformasiya siyasetinin nümunələridir və bu hal hələ də davam edir".

AZERTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının

Xarici siyaset mösələsinin müdürü Hikmet Haciyev İstanbulda "STRATCOM 24" sammiti çərçivəsində təşkil olunan "Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın geleceyi üçün bir baxış" mövzusundan panel iclasda sösləndirdi.

Azərbaycanın dezinformasiya ilə mübarizədə sünü intellektindən istifadə etdiyi bildirən Hikmet Haciyev vurğulayıb ki, Vətən mühərbişinin bitməsinə baxmaraq, ölkəmizə qarşı hələ də dezinformasiya siyaseti aparılır. Azərbaycan bu məsələni Ermenistan torəfi ilə dəmirşələr zamanı da diqqətən izledirdi.

Türkiyə ilə Azərbaycan arasında müsələbitlər toxunur. Hikmet Haciyev bu əlaqələrin həm ikicorifli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşəxəli şəkildə davam etdirildiyini deyib və ölkələrimiz arasında süni intellekt sahəsində dəməkdaşlığı olduğunu diqqətən izledirdi.

## Müddətli həqiqi hərbi xidmətə çağırış üçün son yaş həddinin endirilməsi təklif olunur

Dekabrın 13-də Milli Məclisin Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaayıt-əlaqələr şöbəsindən verilen məlumatata görə, iclası açan komitə sədri Arzu Nağıyev bildirib ki, gündəliyi bir məsələ - Azərbaycan Respublikasının Cinayət Məccələsində, Azərbaycan Respublikasının Migrasiya Məccələsində, Azərbaycan Respublikasının İnzibati Xətələr Məccələsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətə keçirme haqqında", "Əsasnamənin təsdiq edilməsi barode", "Psixiatriya yardım haqqında", "Azərbaycan Respublikasında seförberlik hazırlığı və seförberlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişə barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.

Komitə sədri bildirib ki, qanun layihəsi müddəti həqiqi hərbi xidmətə çağırışından azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairesi müyyən olunur və tohsili davam etdirilmək üçün çağırışdır. Lajhədə müddəti həqiqi hərbi xidmətə çağırılmışlı olan vətəndaşların tibbi müyyən olunmuş getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına hallarına yeni həlm eləvə ediləcək. Migrasiya Məccələsində qanunun 2 ay qalınması müddəti çağırışa 2 ay qalınmış müddətə müyyən olunur.

Qeyd olunanlarla yanaşı, lajhədə müddəti həqiqi hərbi xidmətə çağırışından azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairesi müyyən olunur və tohsili davam etdirilmək üçün çağırışdır.

İnstitut Məccələsində çağırışçılar və hərbi xidmətə keçirənlər haqqında aidiyyəti orqanları tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati mosuliyyəti müyyən eden maddənin dispozisiyası daqiqələndirilər və bu inzibati xətəyə görə mosuliyyət sərtləşdirilər.



Digər qanunlara dəyişikliklər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda mövəcud olan müddecelardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən iörlərilər.

Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Qüdrət Həsənovluq, Azər Kərimli, Aydin Mirzəzadə, Qaya Məmmədov, Erkin Qədərli təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışılar, qeyd və təkliflərin diqqətən izledirlər.

Iclasda iştirak edən seförberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) reisinin müavini Azər Məmmədov, SHXÇDX-nin Baş İdarəesi Azər Babayev, xidmətin Hüququnun təminat şöbəsinin rəisi Anar Əkbərov deputatların qaldırıqları məsələlərə münasibət bildirilərlər, onlarla sualları cavablandırılar.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

"Azərbaycan"







## Demokratiyanın iki üzü - ədalətin ikili standartı

### Ermənistan Xaxın Şərqdəki siyasi kataklizmlərdən narahatdır

"Suriyada Başor Əsəd rejiminin devrilməsi təkcə bu ölkənin təleyinə deyil, bütün dünyaya Xaxın Şərqi bir çox proseslərə ciddi təsir göstərmək potensialına malikdir. Bunu proqnozlaşdırmaq artıq mümkünündür".

Bu sözləri "Azərbaycan" qəzeti Milli Məclisin deputatı Elman Nəsimov deyib. Deputat bildirib ki, Əsəd rejimi devrildikdən sonra Cənubi Qafqaz və bəzi regionlarda Ermənistanla bağlı məsələlər də diqqətən yarınır. Çünki bəzi rejim ilə Ermənistanın səhərləri olduğu bəlli dir. Suriyada çox güclü erməni lobby və diasporunun olduğunu hissə etdi. Ermənistanın xeyir-duası olduğu mütləqdir. Bu baxımdan Başor Əsədin hakimiyyətdən



qədər güclü mövqeyə malikdirlər. "Ermənistan hakimiyətinin Azərbaycana qarşı qeyri-qanuni davranışlarınından biri də məhz Suriya və Livandan köçürüldükli ermənilərin vaxtılıq tərpəqlərimizdə məskunlaşma siyaseti olub. Suriyadan ermənilərin köçürülməsi və mösədənlər şəkildə Qarabağ'a gotirilməsi və yerləşdirilməsində Başor Əsədin xeyir-duası olduğu mütləqdir. Bu baxımdan Başor Əsədin hakimiyyətdən

onun sözlorino görə, bu gün Paşinyan hakimiyəti Xaxın Şərqi siyasi kataklizmlərdən narahatdır, çünkü bu proseslərin dalğası Ermənistanın təsirsiz töküdü. Ona görə də Ermənistandakı siyasi horbi hakimiyət ağlını başına yığdı, vəziyyətdən noticə çıxarmalıdır.

Erməniləri narahat edən digər məsələn Suriyada baş verən son hadisələr fonunda Türkçinin mövqeyinin güclənməsidir. Bunu qeyd edən deputat bildirib ki, post-Əsəd dövrü proseslərində Türkçinən esas gücləri kifayətən oludugu heç kəsə sirr deyil: "Bu

reallıqlar da ermənilərin yuxusuna haram qatın məsəleyə çevrilib. Ona görə də Ermənistan şürtli silahlanmadan imtina etməli, papagını qarşısına qoyub düşünməlidir. Anlamalıdır ki, Azərbaycanla horbi ritorika dilində danışmaq mənasızdır. Şürtli silahlanma mühərribəya gotirib çıxara bilər ki, bu Ermənistandır. Təbii ki, bu narahatlılığın kökündə gizli və açıq olan bəzi maraqlar dayanır.

Ötən il baş nazir Paşinyan Suriyani Müştəq Günü münasibətilə Başor Əsədo töbrik məktubu ünvanlaşmış, xeyli yaltaqlanmışdır. Özüni əriştə kəsə bilməyi bacarmayan Paşinyan Suriya üçün umac ovurdu. Ermənistandı silahlı qüvvələrinin bir qrup zabit və əsgərləri bu ölkənin ordusundan yanındır. Bu addımı ilə rəsmi İrəvan guya Suriyaya dəstək göstərdiyini nümayiş etdirdi. Amma ermənilər burada də öz xisətlərindən göstərdilər. Suriyada düşyüsərə başlanğıcı kimi erməni zabit və əsgərləri vəziyyətin gərginliyidən görüb Başor Əsəd rejimine həc bir dəstək-filən vermədən tələm-tələslik qəfişər Ermənistana göldilər. Bir daha dünya onların yaramaz sifətlərinə göründü.

Suriyada son günlər baş vermiş hadisələrə gedən dəyişmək də davam edəcək. Uzun illər Suriyaya rəhbərlik etmiş Başor Əsədin devrilməsi Xaxın və Orta Şərqi Ermənistana cənənə qəzəbə vurdu. Xaxın tarixdən məlumdur ki, Ermənistanda Başor Əsədi sən tellər bağlayırdı. Qisa müddət ərzində rejimin çökəmisi artıq bu telləri kəsib doğruladı. Başor Əsədə Ermənistandı horseydən əvvəl Suriyadakı erməni comiyyətlərinin, açıq və ya gizli fealiyyət göstərən terror təşkilatlarının mövcudluğunu birləşdirdi. Bütün dünyada məlumdur ki, Suriya erməni silahlı qruplaşmalarının, terrorcularının hazırlandığı məkanlardan bire olub. Suriyada hazırlanın terrorcular dəstə-dəstə Azərbaycan'a qarsı vuruşma üçün Qarabağ gəndərili. Birinci Qarabağ mühərribəsinin davam etdiyi günlərdə构思 zabit və əsgərlərimiz bu terrorcuların bir çoxunu məhv etmişdilər. Onları meyitləri dəlməz fakt kimi ortaqda id. Bütün bunlar bir daha göstərider ki, Başor Əsəd hakimiyyətinin Ermənistana səhər və dörən əlaqları mövcudur. Ermənistandakı kimi Suriya də terrordən dəstək göstərdi. Terrorçuların dəstəkləyindən

700 məlumatı var. Başor Əsəd rejimini sənədli şəhərlərindən

### Suriyadakı hadisələrdən yaranan erməni məyusluğu

Ermənistanın Başor Əsədə olaqları gündən基因 genisənirdi. Güclənən bu əlaqlar no iq-tisadi, no də siyasi xarakter daşıyır. Bu əlaqlar yalnız və yalnız terrorçuluq üzündə qurulur. Başor Əsəd rejiminin sənədli

Şəhər ənənəvi sənədli şəhərlərdən biri də Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli

Suriyadakı erməni məyusluğu. Başor Əsəd rejiminin sənədli









